

Bəhruz AXUNDOV

*Hüseyin Cavidin Ev Muzeyi və Xatır Kompleksinin direktoru
Naxçıvan Muxtar Respublikasının Əməkdar Mədəniyyət İşçisi*

BÖYÜKLÜYÜN QƏDRİNİ BİLƏNLƏRƏ

Bir qayda olaraq insanlar şəhərləri, ölkələri ilə tanınırlar. Məsələn, Puşkin, Lermontov, Dostayevski, Çexov, Tolstoy, Qorki Rusiya ilə, Napaleon Bonapart, XV Lüdoviq, Viktor Hüqo Fransa ilə, Beethoven, Kant, Nitşe Almaniya ilə, Şekspir, Cek London, Vilson İngiltərə ilə tanınırlar. Amma az da olsa, bəzən ölkələr, şəhərlər, kəndlər insanlarla tanınır, məşhurlaşırlar. Naxçıvan kimi. Doğuluğu şəhərin yaşı beş min ildən çox olsa da onu daha çox yetişdirdiyi, bəslədiyi, böyüdüyü insanlarla tanıyırlar – Əcəmi Əbübəkir oğlu, Cəlil Məmmədquluzadə, Hüseyin Cavid, Bəhruz Kəngərli, Heydər Əliyev kimilərilə.

Adları çəkilən şəxsiyyətlərin hər biri qədim Naxçıvana bir qat artıq şöhrət gətirmiş, onu şərəfləndirmişlər. Bunların hər biri haqqında cild-cild kitablar yazılıb, yazılır, yazılıacaqdır. Amma biz onlardan biri haqqında danişacaqıq – Hüseyin Cavid haqqında. O, doğulub böyüdüyü Naxçıvanı, Əlixan məhləsini, özündən sonra bu məhəllədə, bu şəhərdə fəaliyyətə başlayan müəssisələrlə də, eyni il Hüseyin Cavid adına məktəb, küçə, kənd, məqbərə və daha necələri kimi. Bunların arasında bir mədəniyyət ocağı da var, ən gənc, amma ən yaxın – Hüseyin Cavidin Ev Muzeyi.

9 iyun 1984-cü il. Naxçıvanın ədəbi-mədəni həyatında yeni bir səhifə yazılır. Yarım əsrə yaxın bir keçmişdə Azərbaycan tarixindən silinib atılmağa çalışılan bir şəxsiyyətin, XX əsr Azərbaycan ədəbiyyatının dahilərindən biri, Stalin represiyasının qurbanlarından olan Hüseyin Cavid əfəndinin ev-muzeyi açılır.

Muzein açılışı çox təntənəli qeyd edilir. Azərbaycanın xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı Mirzə İbrahimov, xalq yazıçısı Hüseyin Abbaszadə, görkəmli ədəbiyyatşunas tənqidçi Qulu Xəlilov, akademik Bəkər Nəbiyev, xalq artisti Vera Şirye, əməkdar artistlər Hamlet Xanızadə, Ramiz Məlikov, Əminə Yusifqızı və Hicran Mehbaliyeva, həmçinin qonşu respublikalardan gəlmış qonaqlar - Özbəkistan SSR-in Xalq Yazıçısı Səid Əhməd, Ukraynanın Xalq Aristi Anna Nikolaya, Litva SSR-dən gəlmış yazıçı Pronas Raşsyus, Gürcüstan SSR-dən Roman Miminoşvili və Süleyman Süleymanov və başqları iştirak edirlər.

Görəsən bir gün əvvəl Bakıda, sonra isə yəni 9 iyun 1984-cü ildə Naxçıvanda çox böyük bir tən-tənə ilə qeyd olunan bu tədbirdə iştirak edən minlərlə insanlar hansı bir tarixi hadisənin iştirakçısı olduqlarının fərqindədirlermi?

Keçən əsrin 80-ci illərini Azərbaycanın XX əsr intibah dövrü adlandırsaq, səhv etmərik, çünkü bu onillik sözün həqiqi mənasında XX əsrin qanlı-qadəli ilk onilliklərindən çırpınib çıxməq, özünü toplamaq və irəliyə doğru sıçramaq dövrü olmuşdu. "İnqilab" adlandırılan, əslində dünyanın alt-üst olduğu əsrin ilk iki onilliyi, kollektivləşmə və islahatlar adı ilə keçən sonrakı iki qanlı onillik, bundan sonra gələn və yalnız iblisin hökmranlığı deyə biləcəyimiz, represiya və müharibələrlə tarixin qan yaddasına çevrilən 30-40-cı illər və nəhayət, bəşəriyyətin özünə gəlməsi üçün keçən üç onillik.

XX əsrin əvvəllerindən başlayaraq xalqımızın yaşadığı faciə 80-ci ildən, Heydər Əliyevin Azərbaycan KP MK-nin Birinci Katibi – Azərbaycanın birinci şəxsi seçilməsindən sonra başa çatdı və bundan sonra bir çox islahatlar kimi, həm də hafizə bərpası ilə yeni bir mərhələyə qədəm qoydu. Məhz həmin dövrə Cəlil Məmmədquluzadə, Füridibəy Köçərli, Mirzə Ələkbər Sabir, Molla Pənah Vəqif, Əbdürəhim bəy Haqverdiyev, Üzeyir bəy Hacıbəyov, Ruhulla Axundov, Ülvı Rəcəb, Tağı Şahbazi, Hüseyin Cavid və onlarla başqa ədəbiyyat, mədəniyyət, incəsənat xadimləri yeni sovet nəslinin pozulmuş, silinmiş hafızasını yazılmağa başladı. Əsərlər nəşr edildi, səhnəyə qoyuldu, ekrana laşdırıldı, heykəlləşdi...

Azərbaycan xalqı, daha sonrakı illərdə artıq SSRİ adlanan böyük coğrafiya Azərbaycanın XX əsr nəhənglərini, o cümlədən də bu nəhənglər içərisində nəhəng olan Hüsryn Cavid özü üçün

kəşf etməyə başladı. Hüseyin Cavid silmək, məhv etmək, yox etmək, onu və onun kimiləri yox etməklə özlərini var etməyi planlaşdırınların arzusu içlərində qaldı.

1956-ci ildə ölümündən sonra hüquqi bəraət alan Hüseyin Cavid həqiqi, mənəvi bəraətini Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ilk illərində - 1980-ci ildə aldı. Onun birbaşa tapşırığı əsasında 1980-ci ilin axırları və 1981-ci ilin əvvəllərində H.Cavidin 1919-cu ilədək fasilələrlə yaşadığı Naxçıvan şəhərinin qadim Əlixan məhəlləsində, Bazar çayının kənarındaki evdə təmir işləri aparılaraq ədibin ev müzeyinin təşkili işinə başlanıldı. 1981-ci ilin iyul ayının 21-də isə Heydər Əliyevin Hüseyin Cavidin anadan olmasının 100 illiyi haqqında verdiyi və imzaladığı Azərbaycan KP MK-nin 1980-ci il 25 dekabr tarixli qərarı və Azərbaycan SSR Nazirlər Sovetinin 1981-ci il 13 fevral tarixli müvafiq sərəncamı Hüseyin Cavidin ev müzeyilərinin təşkil olunması üçün əsas oldu. Beləliklə, 30 il əvvəl verilən bir qərar Azərbaycan ədəbi, mədəni, fikir tarixində xüsusi yeri olan Muxtar Respublikanın mədəniyyət ocaqlarının sırasına daha bir müqəddəs ocaq – Hüseyin Cavidin ev-muzeyini əlavə etdi. Cavid əfəndinin ev-muzeyi oldu.

Hüseyin Cavid ev-muzeyi xalqa, müasir və gələcək nəsillərə bu şəxsiyyəti tanıdaçaqdı, Azərbaycanın keçmişini, bu gününü və gələcəyini tanıdaçaqdı.

Ev-muzey mədəniyyət abidələri arasında xüsusi yeri və rolü olan bir ocaqdır. Ev-muzey aid olduğu şəxsin həyat aynasıdır, buraya gələnlər onun doğulub boyra-başa çatlığı hər qarışda təkcə onun deyil, onun ana-atasının, baba-nənəsinin, qohum-əqrəbalarının da nəfəsini duyur, səsini eşidirlər. "Bax, o, burada doğulmuşdur, burada ilk aqddımlarını atmış, burada, bu qabda yemək yemiş, paltarlarını bu dolabda saxlamış, bu pəncərədən həyatın reallıqlarına baxmışdır. Hələ bu xalça! Onun üstündə nənə ona hansı nağılları danışmış, baba ona hansı nəsihətləri etmişdir... O, anasının bu samovarda qaynatdığı çayı bax, bu stekanda ləzzətlə içmiş, həyətdəki bu tut ağacına çıxmış, anası "Aşağı en, indicə yixilacaqsan!" deyə fəryad etmişdir..." Bax, bu masa, bu qələm, bu mürəkkəb qabı gecələr sübħədək onun iztirablarını kağıza köçürmiş, bu lampa onun qələminin gəzdiyi kağızın üzərinə işıq salmışdır.

Bu xəyalları daha da genişləndirmək, çıxaltmaq olar. Amma hər şeydən əvvəl, ev-muzey adını daşıdıığı şəxsin hansı xalqa, hansı mədəniyyətə, hansı ölkəyə məxsus olduğunu eks etdirir. Buna görədir ki, Hüseyin Cavid ev-muzeindən başqa, Heydər Əliyevin diqqəti və qayğısı sayəsində qədim Naxçıvanın XX əsr tarixinin ən böyük şəxsiyyətlərinin –adəbiyyatımızın korifeylərindən Məmməd Səid Ordubadinin, Cəlil Məmmədquluzadənin, nəhəng sərkərdə Cəmşid Naxçıvanskinin, böyük rəssam Bəhrüz Kəngərlinən-muzeyləri də açılmış, tariximizə, onun böyük şəxsiyyətlərinə şahidlik edirlər. Bu muzeylər bizi qədim Gəmiqaya, Atabaylər dövlətinin tarixi abidələri Məmət-Xatun, Yusif İbn Küseyrə, onların müəllifi, dahi memar Əcəmi Əbübəkir oğlu Naxçıvani ilə, Qarabağlar türbə kompleksi ilə, monqol-tatar hückumunun şahidi Köhnə qala ilə, orta əsrin müjtəfəkkiri Nəimi ilə birləşdirir, yaxın və uzaq keçmişimiz arasında körpü qurur, bizi minilliliklərə aparır, gen yaddımızı təzələyirlər.

Hüseyin Cavid əfəndinin ev-muzeyinə gəldikdə, bu barədə bir qədər ətraflı danışmaq, onun həyat vəsiqəsi almasında xidməti olanlara da vəfa borcumuzu – yad etməmiz lazımlı gəlir.

Hər şeyin, hər işin başlangıcı ən çətin dövrdür. Bu baxımdan Cavid əfəndinin ev-muzeyinin təşkili işi də istisna deyildi, bəlkə də digər muzeylərin açılmasından da çətin idi. Bu çətinliyi Stalin represiyası illərini yaşamayanların təsəvvür etməsi çox çətindir. Represiya təkcə insanı məhv etməklə kifayətlənmir, bununla doymurdu, onun yaxınlarını, dostlarını, tanışlarını, evini, əşyalarını, onun adı ilə bağlı olan hər şeyi doymayan əjdaha kimi udur, yer üzündən silir, yox edirdi. Cavid əfəndi üçün də bu istisna deyildi. Amma onun bunda "bəxti gətirmişdi" ki, Cavid əfəndi özü olmaqdan çıxmış, çox gizli və təhlükəli də olsa, başqalarının - sevənlərinin hafızalarında, həyatında yaşamağa başlamışdı. Bu baxımdan ev muzeyin təşkili çətin də olsa, mümkün görünürdü.

Muzey ekspozisiyasının mövzu-tematik planı Azərbaycan Elmlər Akademiyası İncəsənət İnstitutunun əməkdaşı, teatrşunas Tamilla Təhmasibə həvələ olunmuşdu, bədii tərtibatı isə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən "Muzeylərin və sərgilərin bədii tərtibatı və layihələşdirilməsi" emalatxanası tərəfindən icra olunurdu.

Muzeyin yaradılması ərəfəsində şairin qızı, Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru Turan Cavidin çox böyük köməyi oldu. O həm muzey otaqlarının qurulması və tərtibatında dəyərlə məsləhətlər vermiş, həm də Cavidin əsərlərinin ilk nəşrlərini - "Keçmiş günlər", "Şeyda", "İblis", "Topal Teymur", "Uçurum", bunlardan əlavə də 100-ə yaxın foto-şəkillər, sənədlər və xatirə əşyalarını müzeyə hədiyyə etdi.

Cavidlə əlaqələr müxtəlif sənədlər, foto-şəkillər, qəzet və jurnal materialları, kitablar, xatirələrin əldə edilməsində Cavid əfəndinin yaxın dostu olmuş, görkəmlı ədəbiyyatşunas alim Əziz Şərifin xüsusi rolunu qeyd etmək yerinə düşər. Onun 1983-cü ildə ev-muzeyə təqdim etdiyi hədiyyə özünün 1977-ci ildə çapdan çıxmış və üzərində avtoqrafi olan "Keçmiş günlərdən" kitabından və bir dəftərdən ibarət idi. Məktubda deyilirdi: "... Məndə qalan bircə bu dəftərdir ki, vaxtilə mən Cavidin atama yazdığını məktubların surətini oraya köçürmüşəm. Bu dəftər mənim üçün nə qədər qiymətli olsa da, onu unudulmaz dostum və böyük qardaşımın ev-muzeyinə göndərməyi mümkün hildim".

Vaxtı ilə Cavidin qonşusu və tələbəsi olmuş professor Əli Sultanlının bacısı Bətülə xanımın müzeyə hədiyyə etdiyi, üzərində müəllifin avtoqrafi olan 1924-cü ildə nəşr olunmuş "İblis" əsəri ev-muzey üçün çox qiymətli idi.

Həmin ərəfədə akademik Məmmədəfər Cəfərova, professor Abbas Zamanova, Yaşar Qarayev, görkəmlı jurnalist, tədqiqatçı Qulam Məmmədliyə, SSRİ Xalq Artisti, professor Mehdi Məmmədova, Cavidşunas Zahid Əkbərova, Azərbaycan Dövlət Dram Teatrının baş rejissoru Ələsgər Şərifova, Azərbaycan Dövlət Radio və Televiziya Komitəsinə, Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə, Cəfər Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasına və hətta Gürcüstan, Türkmenistan və Özbəkistan Dövlət arxivlərinə məktublarla müraciət olundu və müzey ekspozisiyası qurulduju vaxt Cavidlə bağlı müəyyən qədər sənəd, foto-şəkil, qəzet və jurnal materialları, kitablar əldə olundu ki, bunlar hamısı müzey ekspozisiyasında öz layiqli yerini tutdu.

Ev-muzeylərin fərqli bir xüsusiyyəti vardır. Bu abidələr başqaları kimi qurulub başa çatmırlar, daima yeni eksponatlarla zənginləşə-zənginləşə həyatlarını davam etdirirlər. Hüseyin Cavid əfəndinin müzeyinin həyatı da belə davam edir. Fəaliyyətə başladığı 1981-ci ildən bu günədək müzeyin fonduna 9300-dən artıq eksponat toplanmışdır. Bunların içərisində Hüseyin Cavidin həyat və yaradıcılığını əks etdirən foto-şəkillər, sənədlər, xatirə əşyaları, təsviri sənət və heykəltəraşlıq nümunələri, əsərlərinin ilk nəşrləri, üzərində qardaşı qızı Rəna Rasizadəyə avtoqrafla hədiyyə etdiyi 1934-cü ildə nəşr olunmuş "Səyavuş" əsəri, Turan Cavid tərsindən son vaxtlar hədiyyə olunmuş "Knyaz" əsərinin əlyazması, atasının pensnesi (gözlüyü), yazı dəsti, Ərtorol Cavidin hərbi xidmət illərində 1942-ci ilin 28 fevralından başlayaraq 1943-cü ilin 7 oktyabr tarixinə kimi Abxaziyadan, Tbilisi hospitalından və Naxçıvandan Bakıya anası Mışkinaz Cavidə və bacısı Turan Cavidə yazdığı 71 ədəd məktubu və Turan Cavidə məxsus xatirə əşyaları da vardır.

Cavid əfəndinin həmyerililəri, qohumları, dostları, yoldaşları onun məruz qaldığı ədalətsizliyi aradan qaldırmağa çalışırımsı kimi hamı bir nəfər kimi çalışır, ev-muzeyə əllərindən gələn köməyi göstərirdilər. H.Cavidin ev-muzeyi ilə uzun illərlə çox yaxından əməkdaşlıq edən tarix elmləri doktoru, professor Qüdrət İsmayılladənin bağışladığı, içərisində H.Cavid haqqında yazılar və şəkillər verilmiş və bir neçəsində ədibin "Afət" pyesi ilk dəfə olaraq hissə-hissə çap olunmuş 1926-cı ilə aid 6 ədəd "Maarif və mədəniyyət" jurnalını, xalq yazıçısı Hüseyin İbrahimovun üçcildilik "Seçilmiş əsərləri" ("Böhtan" romanı həmin cildlərə daxil edilib), Akademik Isa Həbibbəylinin "XX əsrin əvvəlləri Azərbaycan Yazıçıları", Hüseyin Cavidin Bakıdakı Ev Muzeyinin nəşrləri olan "Cavidşunaslıq", "Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtogrol Cavid" topluları və müzeyin direktoru Gülbəniz Babaxanının "Azərbaycan ədəbi fikri və Hüseyin Cavid", Akademik Rafael Hüseynovun "Əbədi Cavid", Professor Kamran Əliyevin "Hüseyin Cavid: həyat və yaradıcılığı", professor Cəlal Qasımovun "Cavidi mahbəsə aparan yol", filologiya elmləri doktoru Hüseyin Həsimlinin "Azərbaycan Poeziyasında sonet və terset", filologiya elmləri üzrə fəlsəfə doktoru İsgəndər Atillanın "Ösrin şairi" əsərinin I-IX hissələri və "İnsan ömrü bir dalga kimi", filologiya üzrə fəlsəfə doktoru Həsənəli Eyyazlıının "Ərtogrol Cavid, yaxud bir ailənin dramı", Pedoqogika üzrə fəlsəfə doktoru Yusif Aslanovun "Cavidin söz dünyası", şair

Əbülfəz Naxçıvanının “Tale burulğanı” və Nazim Əkbərovun “Cavid dünyasına üç pəncərə” əsərləri muzeyin ekspozisiyasını zənginləşdirmişlər.

2000-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasif Talibovun şəxsi diqqət və qayğısı ilə ev-muzeydə əsaslı təmir və bərpa işləri aparılmış, muzeyin binası özə əvvəlki görkəmənə qaytarılmış, muzeyin maddi-texniki bazası gücləndirilmişdir. Bu dəfə muzey ekspozisiyası əvvəlkindən fərqli olaraq muzey kollektivinin qüvvəsi ilə Cavid əfəndinin yaşadığı dövrdə necə var idisə, o cür qurulmuşdur.

Böyükülüyün qədrini böyük təfakkür sahibləri anlayar. Cavid ev-muzeyinin bir hissəsi adlandırdığımız Cavid məqbərəsi Heydər Əliyevin əsəridir. 1991-ci ildə Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin Sədri vəzifəsinə seçidikdən bir aydan bir az artıq vaxt sonra Cavid əfəndinin anadan olmasının 110 illiyi münasibəti ilə Cavid əfəndinin məzarı üstündə xalqa belə bir söz verdi: “Mən sizə söz verirəm, Cavid əfəndini Sibir meşələrindən alıb buraya, vətəni Naxçıvana gətirdiyim kimi, onun məzarı üstündə ona layiq bir məqbərə tikdirəcəyəm. Cavid əfəndi buna layiqdir.”

Söz verdi və təqribən bir ildən sonra xalqın tələbi ilə yenidən Azərbaycan rəhbərliyinə göləndən az sonra Hüseyin Cavid məqbərəsinin inşaatına başlandı. Başlandı və onun açılışını – 1996-ci ilin 29 oktyabrdə Heydər Əliyev özü həyata keçirdi.

Bu gün də Cavidə olan diqqət və qayğı uğurla həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin görkəmli şair-dramaturq Hüseyin Cavidin 17 aprel 2007-ci il tarixdə imzaladığı 125, 16 fevral 2012-ci il tarixdə imzaladığı 130, 24 oktyabr 2017-ci il tarixdə imzaladığı 135 illik yubileylərinin keçirilməsi haqqında sərəncamlarının Naxçıvan Muxtar Respublikasında icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı Sərəncamla təsdiq edilmiş “Tədbirlər planlarına” uyğun olaraq Naxçıvan Muxtar Respublikasında müxtəlif tədbirlər həyata keçirilmişdir. Qeyd olunmuş yubileylərlə əlaqədar Tədbirlər planlarında simpoziyumların, elmi-nazəri konfransların keçirilməsi, Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Səyavuş”, “Şeyx Sənan” və “İblis” əsərlərinin tamaşaşa hazırlanması, “Naxçıvan” jurnalının bir nömrəsinin yubileyə həsr olunması, Cavid eksklopediyasının nəşr edilməsi üçün hazırlanması və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuş və keçirilmişdir.

Bunlara əsasən Hüseyin Cavidin Ev Muzeyi və Xatirə Kompleksində də bu yubileylərin keçirilməsi ilə əlaqədar Tədbirlər planları tərtib edilmişdir ki, burada “Hüseyin Cavid-125”, “Hüseyin Cavid-130”, və “Hüseyin Cavid-135” adlı sərgilərin hazırlanıb mədəni-maarif müəssisələrində nümayiş etdirilməsi, muzey ekspozisiyasında açıq dərslərin keçirilməsi, Naxçıvan şəhər ümumtəhsil məktəblərinin iştirakı ilə “Hüseyin Cavid şeirlərinin ən yaxşı ifaçısı” mövzusunda şeir müsabiqəsinin, elmi-nazəri konfransların və Cavid poeziya günlərinin keçirilməsi nəzərdə tutulmuş və yüksək səviyyədə icra olunmuşdur.

Bu gün 9300-dən artıq eksponatla zənginləşən ev muzeyinin ekspozisiyasında yeni eksponatlar əsasında əlavə və dəyişiklər edilmiş, muzey ekspozisiyası xeyli zənginləşdirilmişdir. Belə ki, muzey yeni ekspozisiya ilə muzeyə gələn qonaqları dahi şair-dramaturqun zəngin ədəbi irsi, onun zəngin yaradıcılığı ilə tanış edir.